

## Təchizat üzrə böyük mühəndis vəzifəsi üzrə test tapşırıqları

1. Incoterms nə deməkdir?

- A) Beynəlxalq müqavilələrin satış üzrə açar elementləri
- B) Məhsul göndərmə müqavilələrinin açar elementləri
- C) Tədarük prosesində bağlanan müqavilələrin açar elementləri
- D) İstehsal prosesində bağlanmış müqavilələrin əsas elementləri
- E) Xərclərin müəyyənləşdirilməsi üzrə bağlanmış müqavilələrin açar elementləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: Incoterms şərtləri. <https://www.tradefinanceglobal.com/freight-forwarding/incoterms/>, 25.10.2018

2. Hansı halda yüklərin daşınma marşrutu şəhər icra hakimiyyəti, DYP və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır?

- A) Rayon tərkibinə daxil olan şəhər hüdudundan keçdikdə
- B) Magistral avtomobil yollarından keçdikdə
- C) Rayonlardakı iri yaşayış məntəqələrindən keçdikdə
- D) Respublika əhəmiyyətli şəhər hüdudundan keçdikdə
- E) Naxçıvan muxtar Respublikasının ərazisindən keçdikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 N<sup>ə</sup>-li qərarı

3. Malların bu və ya digər dərəcədə tədqiqi ilə əlaqədar olaraq ekspertizaların hansı növü mövcud deyildir?

- A) Əmtəəçilik ekspertizası
- B) Fərqləndirmə ekspertizası
- C) Texnoloji ekspertiza
- D) Təsnifat ekspertizası
- E) Materialların ekspertizası

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

4. Əmtəəçilik ekspertizası nə üçün aparılır?

- A) Ölkə ərazisinə gətirilən və bu ərazidən aparılan malların tarif və qeyri tarif tənzimləmə tədbirlərini həyata keçirmək üçün
- B) Malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün
- C) Malın növünü, onun təyinatını, vəziyyətini, əsas istehlak xüsusiyyətlərini, mövcud çatışmazlıqlarını, markasını, cinsini və s. özəlliklərinin təyin etmək üçün
- D) Malın gömrük sərhəddindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək qiyməti müəyyənləşdirmək üçün
- E) Malın əmtəə pozisiyası və subpozisiyasını, daha doğrusu malın kodunu təyin etmək üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

5. Gömrük ekspertizası hansı müddətdə aparılır?

- A) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 20 iş günü müddətinə
- B) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən 20 gün müddətinə
- C) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 30 gün müddətinə
- D) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən iş günündən 25 iş günü müddətinə
- E) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 20 gün müddətinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003., Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

6. Sığorta ehtiyatları nə üçün yaradılır?

- A) Məhsulların mövsümi istehlakı zamanı ticarət prosesinin kəsilməzliyi üçün
- B) Məhsulgöndərəninin planlaşdırılmamış şəkildə məhsul göndərilməsini dayandırması zamanı ticarət prosesinin kəsilməzliyi üçün
- C) Məhsulgöndərəninin məhsul nəql etməsi mövsümi xarakter daşdıqda ticarət prosesinin kəsilməzliyi üçün
- D) Ticarət müəssisəsinin məhsullara növbəli çatdırmalar arasında planlı ehtiyacının olduğu halda ticarət prosesinin kəsilməzliyi üçün
- E) Mövsümi xarakterli məhsullara ehtiyacın artdığı hallarda ticarət prosesinin kəsilməzliyi üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

7. Material ehtiyatları; 1 yanvar üçün – 30 ton, 1 fevral üçün -40 ton, 1 mart üçün -30 ton, 1 aprel üçün-60 ton, 1 may üçün- 50 ton, 1 iyun üçün -30 ton, 1 iyul üçün-30 ton olub, orta yarımillik ehtiyat miqdarını tapın.

- A) 20
- B) 35
- C) 40
- D) 45
- E) 50

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва

8. Aşağıdakılardan hansı avtomobil nəqliyyatının əsas üstünlüklərindəndir?

- A) Tariflər aşağı, xüsusilə tranzit göndərmələr üçün güzəştlər böyükdür
- B) Məhsuldarlığı yüksəkdir
- C) “Qarıdan qarıya” yükləri daşıya bilir
- D) İqlim şərtlərindən asılı deyil
- E) Göndərmələrin sürəti kiçikdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

**9.** Hava nəqliyyatının əsas çatışmazlıqlarından hansı aşağıda qeyd edilmişdir?

- A) Daşıma prosesi etibarlıdır
- B) Daşımaların maya dəyəri yüksəkdir
- C) Yükdəşimlərin sürəti yüksəkdir
- D) Daşımalar yüksək kapital, enerji və material tutumludur
- E) Daşıma marşrutları qısaadır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

**10.** Dəmiryol nəqliyyatının üstünlükləri hansı cavabda tam düzgün göstərilmişdir? 1. Yüklər kifayət qədər yaxşı saxlanılır, 2. Uzaq məsafələrə yüklərin daşınması mümkündür, 3. İqlim şərtlərindən asılı deyil, 4. Yüklər çox yüksək sürətlə daşınır, 5. Tariflər aşağı, xüsusilə tranzit göndərmələr üçün güzəştlər böyükdür

- A) 1,4,5
- B) 3,5
- C) 2,4,5
- D) 1,3,5
- E) 2,3,5

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

**11.** Hansı müqavilələrə Fraxt müqavilələri deyilir?

- A) Yüklərinin dəmiryol nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə
- B) Yüklərinin hava nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə
- C) Yüklərinin su nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə
- D) Yüklərinin avtomobil nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə
- E) Yüklərinin boru kəməri nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

**12.** Çarter (partiya) müqavilələri hansı məqsədlə bağlanır?

A) Yükdəşiyənlərlə yük sahibləri arasında müəyyən müddət ərzində (taym-çarter) bir və ya bir neçə ardıcıl reyslərin həyata keçirilməsi üçün

B) Yük xətləri onların fəaliyyət xüsusiyyətlərinə görə müxtəlif giriş məntəqələrində yüklərin növbəti reys və ya reyslər üçün vaxtında rəsmiləşdirilməsi üçün

C) Yük vahidi kimi nəzərdə tutulan məhsullarla gəmi tam doldurulmadıqda gəminin yük yerlərinə ixtiyari kütləvi yüklər əlavə edə bilmək üçün

D) Fraxtlaşma faktının və onun əsas şərtlərinin (gəminin adı, yüklərin növü, kəmiyyəti və s.) əvvəlcədən qeyd edilməsi üçün

E) Yükdəşiyənlərlə yük sahibləri arasında müəyyən müddət ərzində (taym-çarter) bir və ya bir neçə paralel reyslərin həyata keçirilməsi üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Т.İманов. Логистиканын əsasları. II hissə. Bakı, 2005

**13.** Təyinat limanındakı yük anbarlarına daxil olan yüklər hansı müddət ərzində saxlanıldıqda anbar saxlama xərcləri tutulmur?

A) 36

B) 18

C) 24

D) 72

E) 48

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

**14.** Xarici ölkələrdən hansı tullantıların saxlanmaq və basdırılmaq üçün Azərbaycan ərazisinə daşınmasına ölkə ərazisindən tranzit yolu ilə aparılmasına icazə verilmir?

A) Kimyəvi və toksik tullantıların

B) Radioaktiv və plastik tullantıların

C) Radioaktiv və toksik tullantıların

D) Toksik tullantıların

E) Kimyəvi tullantıların

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

**15.** Təhlükəli maddə və məmulatların daşıma marşrutlarının razılaşdırılması üçün avtonəqliyyat müəssisələri onların daşınmasına neçə gün qalmış lazımı sənədləri DYP-yə təqdim etməlidirlər?

A) Ən azı 7 gün

B) Ən azı 15 gün

C) Ən azı 30 gün

D) Ən azı 3 gün

E) Ən azı 10 gün

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

**16.** Təhlükəli yük daşıyan avtomobil sürücüsü hansı halda avtomobili idarəetməyə buraxılır?

A) DYP və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

B) Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

C) Fövqəladə Hallar Nazirliyinin proqramı əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

D) DYP və Bakı Nəqliyyat İdarəsi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

E) Səhiyyə Nazirliyi və ARDNŞ ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

**17.** Təhlükəli yüklər nəqliyyat vasitələri karvanları ilə daşınarkən düzənlik yerlərdən keçən yol sahələrində hərəkət zamanı karvandakı nəqliyyat vasitələri arasında nə qədər məsafə olmalıdır?

- A) Ən azı 30 metr
- B) Ən azı 100 metr
- C) Ən azı 50 metr
- D) Ən azı 150 metr
- E) Ən azı 300 metr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

**18.** Hansı təhlükəli yüklər üçün istifadə edilən vaqon-sisternlər, qazanlar və xüsusi konteynerlər «Təzyiq altında işləyən tutumların təhlükəsiz istismar Qaydaları»nın tələblərinə cavab verməlidir?

- A) 100°S temperaturda, yaxud 0,15 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan
- B) 30°S temperaturda, yaxud 0,20 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan
- C) 80°S temperaturda, yaxud 0,09 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan
- D) 50°S temperaturda, yaxud 0,07 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan
- E) 60°S temperaturda, yaxud 0,08 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2000-ci il tarixli 207 №-li qərarı

**19.** Tədarükat metodlarından olan “Bir partiya ilə məhsulların tədarükü” metodunun əsas xüsusiyyətlərini qeyd edin.

- A) Sənədləşmələrin həcmi azalır, rəsmiləşdirmə sadələşir, yüksək ticarət güzəştləri edilməsinə şərait yaradır, sifariş edilən partiyanın tam göndərilməsinə zəmanət verir
- B) Xammal, material və dəstləşdirici məmulatları alan istehlakçı firmalar istehsalı planlaşdırılan məhsulun buraxılışını tezləşdirir
- C) İstehsal ehtiyatlarının səviyyəsini normallaşdırır, dövriyyə vəsaitlərinin dövr sürətini artırır
- D) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsulların alınması zamanı istifadə edilir
- E) Ayrı-ayrı mal-materialların alınmasına tələbat yarandıqca məhsulgöndərənlərlə istehlakçılar arasında sifariş partiyalarının həcmi, göndərilmə müddətləri və nəqliyyat vasitələrinin seçimi barədə şifahi və ya yazılı əlaqə yaradılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**20.** Tədarükat metodlarından olan “qiymət cədvəlləri üzrə gündəlik alış” metodunun əsas xüsusiyyətlərini qeyd edin.

- A) Sənədləşmələrin həcmi azalır, rəsmiləşdirmə sadələşir, yüksək ticarət güzəştləri edilməsinə şərait yaradır
- B) Anbar təsərrüfatının yaradılması və anbarların saxlanması xərcləri azaldır
- C) İstehsal ehtiyatlarının səviyyəsini normallaşdırır, dövriyyə vəsaitlərinin dövr sürətini artırır
- D) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsulların alınması zamanı istifadə edilir
- E) Ayrı-ayrı mal-materialların alınmasına tələbat yarandıqca məhsulgöndərənlərlə istehlakçılar arasında sifariş partiyalarının həcmi, göndərilmə müddətləri və nəqliyyat vasitələrinin seçimi barədə şifahi və ya yazılı əlaqə yaradılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**21.** Aşağıdakı cavablardan hansı sifariş anlayışını ifadə edir?

- A) Müəssisələrlə tədarükat münasibətlərinə girən və onların göndəriləcək məhsullara hər hansı konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir



B) Satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir

C) Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər üçün sənəddir

D) Məhsulgöndərənlərdən zəruri kəmiyyətdə və razılaşdırılmış keyfiyyətdə lazımı məhsulların tələb olunan vaxtda göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir

E) Satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**22.** Aşağıdakı cavablardan hansı tələbnamə anlayışını ifadə edir?

A) Tədarükat münasibətlərində məhsullara hər hansı konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir

B) Satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir

C) Azərbaycan Respublikası dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların büdcədən kənar fondların vəsaitinə aid edilən sorğudur

D) Məhsulgöndərənlərdən zəruri kəmiyyətdə və razılaşdırılmış keyfiyyətdə lazımı məhsulların tələb olunan vaxtda göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir

E) Satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**23.** Beynəlxalq təcrübədə kiçik partiyalarla məhsulgöndərmələr istisna olmaqla, firmalar tədarük işlərini sadələşdirmək üçün neçə və hansı rənglərdə olan sifariş nüsxələrindən istifadə edirlər?

A) 4; ağ-çəhrayı-mavi-yaşıl

B) 3; ağ-çəhrayı-yaşıl

C) 4; ağ-mavi-yaşıl-boz

D) 2; ağ-çəhrayı

E) 3; ağ-mavi-yaşıl

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**24.** Beynəlxalq təcrübədə kiçik partiyalarla məhsulgöndərmələr istisna olmaqla, firmaların tədarük işlərini sadələşdirmək üçün tərtib etdikləri dörd rəngli sifariş nüsxələrindən 3-cü mavi rəngli nüsxə kimə verilir?

- A) Vasitəçilərə
- B) İstehsalçı firmanın maliyyə şöbəsinə
- C) Sifarişçi firmanın maddi-texniki təchizat şöbəsinə
- D) Arxivə
- E) Məhsulgöndərənə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**25.** Tədiyyə tapşırıqları neçə gün ərzində banka təqdim edilməlidir?

- A) Tərtib edildiyi 10 gün ərzində
- B) Tərtib edildiyi 15 gün ərzində
- C) Tərtib edildiyi 30 gün ərzində
- D) Tərtib edildiyi 3 gün ərzində
- E) Tərtib edildiyi 7 gün ərzində

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**26.** Tədarükün planlaşdırılması hansı proseslə başlayır?

- A) Maliyyə resurslarına tələbatın müəyyənləşdirilməsi ilə
- B) Material resurslarına tələbatın müəyyənləşdirilməsi ilə
- C) Məsrəflərin minimumlaşdırılması ilə
- D) Bazarın araşdırılması ilə
- E) İstehlakçıların müəyyənləşdirilməsi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**27.** Materiallara tələbatın hesablanması istifadə edilən determinləşdirilmiş metodun hansı halda tətbiq edilir?

- A) Gözlənilən tələbatın hesablanması üçün riyazi-statistik metodların tətbiqinə ehtiyac olduqda
- B) Tələbatın hesablanması işçi heyətinin təcrübəsinə ehtiyac olduqda
- C) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsullara ehtiyac olduqda
- D) Bazarın təhlilinə kifayət qədər vaxt olmadıqda
- E) Sifarişlərin yerinə yetirilməsi dövrü və eləcə də, materiallara tələbatın həcmi və yaranma vaxtı məlum olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**28.** Resurslara tələbatın hesablanması metodlarından olan birbaşa hesablama metodunda məlumat üzrə materiallara tələbatın həcmi hansı düsturla tapılır? Q – məmulatın illik istehsal proqramı, H – hər bir məmulat üzrə material məsrəfi normasıdır.

- A)  $V=Q+H$
- B)  $V=Q/H$
- C)  $V=2Q \times H$
- D)  $V=Q \times H$
- E)  $V=H/Q$

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**29.** Kiçik partiyalarla bir qaydada alış tədarük metodunun müsbət tərəfləri hansı variantda tam düzgün qeyd edilmişdir? 1. İstehsalı planlaşdırılan məhsulların buraxılışı tezləşir; 2. Anbar əməliyyatları sadələşir; 3. Anbarlara tələbat artır; 4. Məhsul göndərmələr üzrə sənədləşdirmə işləri və məsrəfləri azalır;

- A) 1, 2, 3

B) 1, 2, 4

C) 1, 2

D) 1, 3

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**30.** Son məhsul istehsalı üçün lazım olan materialların tədarük edilməsi və ya xüsusi istehsalda hazırlanması məsələsinin həll edilməsi nə adlanır?

A) MOB (özün hazırla və ya al) məsələsi

B) Zəif (lean) istehsal

C) Dəqiq vaxtında metodu

D) Kanban metodu

E) Cırıldayan təkər effekti

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**31.** Tədarük metodunun seçilməsi hansı amillərdən asılıdır?

A) Ehtiyatların saxlanması və yaradılması xərclərindən, materialların tərkibindən

B) Firmanın maliyyə vəziyyətindən, xidmətedici heyətə çəkilən xərclərdən

C) Son məhsulun mürəkkəbliyi dərəcəsindən, dəstləşdirici məmulatların və materialların tərkibindən

D) Dəstləşdirici məmulatların və materialların tərkibindən, nəqliyyat vasitələrinin sığortalanmasından

E) Anbarların saxlanması xərclərindən, son məhsulun mürəkkəbliyi dərəcəsindən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**32.** İstehsal və əmtəəlik ehtiyatların növləri hansı variantda tam düzgün göstərilmişdir?

- A) Sığorta və mövsümi
  - B) Cari, rüblük və illik
  - C) Cari, sığorta və mövsümi
  - D) İllik və rüblük
  - E) Mövsümi, daimi, rüblük
- Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

**33.** Cari ehtiyatlar hansı variantda düzgün ifadə olunmuşdur?

- A) Ticarət proseslərində çatdırmalar arası növbəliliyin kəsilməzliyini təmin edir
- B) Tələbin qəfil artması nəticəsində istehsal prosesinin dayanmamasını təmin edir
- C) Mövsümi məhsullara olan ehtiyacı təmin edir
- D) Məhsulgöndərənlərdən gələn məhsulun gözlənilməz gecikmələrinin istehsala və ticarətə təsirini minimuma endirir
- E) İstehsal və ticarət proseslərində çatdırmalar arası növbəliliyin kəsilməzliyini təmin edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

**34.** Sifariş edilmiş məhsulun gecikməsi nəticəsində istehsal və ticarət prosesinə ziyan dəyməməsi üçün yaradılan ehtiyatlar hansıdır?

- A) Sığorta ehtiyatları
- B) Cari ehtiyatlar
- C) Təbii ehtiyatlar
- D) Rüblük ehtiyatlar
- E) Mövsümi ehtiyatlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

**35.** Ehtiyatların idarəedilməsinin əsas səbəbləri aşağıdakı hansı məsələlərin həllidir? Tam düzgün cavabı göstərin.1. Zəruri ehtiyat miqdarının təyini, yəni ehtiyat normasının təyini, 2. Ehtiyatların həcmninə maksimumlaşdırılması 3. Ehtiyatların mövcud miqdarının nəzarət sisteminin yaradılması və onların mövcud ehtiyat normasına uyğunlaşdırılması

A) 1, 3

B) 1, 2

C) 2

D) 3

E) 1

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

**36.** Əmtəəlik ehtiyat normasının müəyyənləşdirilməsi zamanı hansı metodlardan istifadə edilir?

A) Diferensial, texniki-iqtisadi hesablamalar, iqtisadi-riyazi

B) Evristik, texniki-iqtisadi hesablamalar, iqtisadi-riyazi

C) İnduksiya, analitik, normativ

D) İqtisadi-riyazi, analitik

E) Texniki-iqtisadi hesablamalar, diferensial

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

**37.** Mal nümunəsi anlayışının izahı hansı variantda tam düzgün verilmişdir?

A) Məhsulun bir hissəsi olub, onun bütün fiziki xüsusiyyətlərini özündə əks etdirəndir

B) Məhsulun lazımlı hissəsi olub, bütün tədqiqat obyektinin tərkibi və xüsusiyyətlərini olduğu kimi əks etdirəndir

C) Məhsulun gömrükdən keçirilməyən hissəsi olub, onun bütün tərkibini, xüsusiyyətlərini və strukturunu bütünlükdə özündə əks etdirəndir

D) Məhsulun bir hissəsi olub, onun strukturunu bütünlükdə özündə əks etdirəndir

E) Məhsulun bir hissəsi olub, onun bütün tərkibini, xüsusiyyətlərini və strukturunu bütünlükdə özündə əks etdirəndir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

**38.** Gömrük ekspertizası üzrə ekspertin rəyi üç hissədən ibarət olur. Rəyin giriş hissəsində göstərilənlərdən hansı aşağıda səhv verilmişdir?

- A) Ekspertizanı təyin edən orqanın adı
- B) Ekspertlər barədə məlumatlar (vəzifəsi, soyadı, adı ,atasının adı, ixtisası, elmi dərəcəsi)
- C) Materialların ekspertizaya daxil olması və rəyin yazılması tarixi
- D) Ekspert tədqiqatı obyektlərinin vəziyyəti
- E) Ekspertizanın aparıldığı yer

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

**39.** Tərkibindəki kükürdün miqdarına görə neft 3 qrupa (az kükürlü, kükürlü və yüksək kükürlü) ayrılır. Bunlardan yüksək kükürlü neftlərin tərkibindəki kükürdün miqdarı nə qədər olur?

- A) 1.8%-dən çox
- B) 0.6%-ə qədər
- C) 0.6%-dan çox
- D) 0.61-1.8% arasında
- E) 2.8%-dən çox

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

**40.** Aşağıdakı variantlardan hansı CİF (Carriage insurance paid to) incoterms şərtinə uyğundur?

- A) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti və alıcının məhsulu təslim almaq üçün tələb etdiyi yerə qədər hesablanacaq daxili nəqliət xərclərini, liman xərclərini və gömrük xərclərini əlavə edir

B) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, limana daxili nəqletmə, liman xərcləri, gömrük xərcləri, daşıma sığortası və fraxt əlavə edir - CİF

C) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, limana daxili nəqletmə, liman xərcləri, gömrük xərcləri və fraxt əlavə edir

D) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, gömrük xərcləri, daşıma sığortası, fraxt və alıcının ölkəsindəki daxili nəqletmə xərclərini əlavə edir

E) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, gömrük xərcləri, daşıma sığortası, fraxt, alıcının ölkəsindəki gömrük xərclərini, gömrük vergilərini, daxili nəqletmə xərcləri və bütün xərcləri əlavə edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

**41.** Ekspertizaların növbəliliyinə görə hansı növləri vardır?

A) Əsas və komissiya

B) Tək və kollektiv

C) Azobyektli və çoxobyektli

D) Əsas və əlavə

E) İlkin və təkrar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

**42.** Ekspertizaların həll olunan tapşırığın miqyasına görə hansı növləri vardır?

A) Əsas və komissiya

B) Tək və kollektiv

C) Azobyektli və çoxobyektli

D) Əsas və əlavə

E) İlkin və təkrar

Testin çətinlik dərəcəsi: asan



İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

**43.** Gömrük ekspertizasının obyektləri dedikdə, aşağıdakı hansı maddiləşmiş məlumat mənbələri başa düşülmür?

- A) Qaçaqmal obyektləri və gömrük qaydalarının pozulması
- B) Gömrük sərhəddindən keçən mal və əşyalar
- C) Gömrük sərhəddindən keçən mal və əşyalardan tədqiqat üçün götürülmüş prob və nümunələr
- D) Gömrük sərhəddindən keçən bütün şəxslər
- E) Gömrük rəsmiləşdirilməsində və gömrük nəzarətində istifadə olunan müxtəlif çeşidli mal müşayiəti sənədləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

**44.** Sifarişlərin dövriliyinə görə ehtiyatların vəziyyətinə nəzarət sisteminin tətbiq edilməsi hansı cavab variantında düzgün qeyd edilmişdir?

- A) Ehtiyatların çatışmaması böyük itkilərə səbəb olursa
- B) Sifarişlərin miqdarından asılı olaraq qiymət endirimlərinin olması
- C) Çatdırmanın şərtləri müxtəlif həcmli partiyalarla sifariş qəbul etməyə imkan verirsə
- D) Ehtiyatların saxlanılmasının xərclərinin çox olması
- E) Tələb çox olduqda onun təyin edilə bilməməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: A.M.Гаджинский. Логистика. Москва, 1999

**45.** Sifarişlərin ölçüsünə görə ehtiyatların vəziyyətinə nəzarət sisteminin tətbiq edilməsi hansı cavab variantında düzgün qeyd edilmişdir? Tam düzgün cavab variantını qeyd edin. 1. Ehtiyatların çatışmaması böyük itkilərə səbəb olursa; 2. Sifarişlərin miqdarından asılı olaraq qiymət endirimlərinin olması; 3. Ehtiyatların çatışmazlığı itkiyə səbəb olursa; 4. Ehtiyatların saxlanılmasının xərclərinin çox olması; 5. Tələb çox olduqda onun təyin edilə bilməməsi;

- A) 1, 3, 4

B) 2, 3, 4, 5

C) 1, 4, 5

D) 1, 2, 4, 5

E) 2, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

**46.** Təchiz edilən məhsulun optimal miqdarı və buna müvafiq olaraq da, optimal tezliyi hansı amillərdən asılıdır?

A) Məhsulun istehsal xərclərindən, sifarişin miqdarından, ehtiyatların saxlanılma xərclərindən

B) Tələbin hesablanma xərclərindən, məhsulların çatdırılma xərclərindən, ehtiyatların saxlanılması xərclərindən

C) Tələbin həcmindən, məhsulların çatdırılma xərclərindən, ehtiyatların saxlanılması xərclərindən

D) İstehlakçı növündən, ehtiyatların yaradılma xərclərindən, nəqliyyat xərclərindən

E) Tələbin həcmindən, məhsulların çatdırılma xərclərindən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

**47.** Gömrük ekspertizasının aparılması Qaydalarına əsasən malların gömrük ekspertizasına göndərilməsi barədə gömrük orqanlarının sənədində (göndərişində) göstərməli olanlardan hansı yanlış verilmişdir?

A) Gömrük ekspertizasının aparılmasının məqsədləri

B) Ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı

C) Ekspert qarşısında qoyulmuş suallar

D) Gömrük ekspertizasının aparılacağı gömrük laboratoriyasının adı

E) Gömrük ekspertizasını aparacaq ekspertin adı

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

**48.** Hansı mallardan gömrük laboratoriyasına göndərilməsi üçün təhlükəsizlik, baytarlıq-sanitariya və keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədi ilə prob və nümunələr götürülmür, onların gömrük ekspertizası aparılmır?

- A) Saxlama müddəti 7 (yeddi) gündən az olan tez xarab olan mallardan
- B) Saxlama müddəti 3 (üç) aydan az olan tez xarab olan mallardan
- C) Saxlama müddəti 1 (bir) aydan az olan tez xarab olan mallardan
- D) Saxlama müddəti 1 (bir) ildən az olan tez xarab olan mallardan
- E) Saxlama müddəti 6 (altı) aydan az olan tez xarab olan mallardan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

**49.** Gömrük ekspertizasının aparılması müddəti səbəbləri göstərilməklə, gömrük laboratoriyasının rəhbərinin yazılı icazəsi əsasında gömrük ekspertizasının aparılması üçün hansı müddətə uzadıla bilər?

- A) 1 (bir) aydan çox olmayan müddətə
- B) 7 (yeddi) gündən çox olmayan müddətə
- C) 6 (altı) aydan çox olmayan müddətə
- D) 4 (dörd) aydan çox olmayan müddətə
- E) 10 (on) gündən çox olmayan müddətə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı.m.7.2

**50.** CPT (Carriage paid to) təslim növündə alıcının səlahiyyət və məsuliyyətlərindən biri hansı variantda düzgün verilmişdir?

- A) Qablaşdırma
- B) İlkin nəqləmə
- C) İxrac gömrük xərcləri

D) Əsas nəqliyət vasitəsindən boşaltma

E) Əsas nəqliyət vasitəsinə yükləmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

**51.** Gömrük ekspertizası üçün dəmiryol və ya avtomobil sisternlərində, neft gəmilərində, çəllək və bidonlarda və digər daşınma vasitələrində daşınan neft və neft məhsullarından götürülən prob və nümunələrin minimum miqdarı nə qədərdir?

A) 3 ədəd prob x 2 dm<sup>3</sup> birləşdirilmiş prob

B) 2 ədəd prob x 3 dm<sup>3</sup> birləşdirilmiş prob

C) 1 ədəd prob x 2 dm<sup>3</sup> birləşdirilmiş prob

D) 1 ədəd prob x 1 dm<sup>3</sup> birləşdirilmiş prob

E) 3 ədəd prob x 3 dm<sup>3</sup> birləşdirilmiş prob

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

**52.** DAT (Delivery at terminal) təslim növündə satıcının səlahiyyət və məsuliyyətlərindən biri hansı variantda səhv verilmişdir?

A) Son nəqliyət

B) Qablaşdırma

C) İxrac gömrük xərcləri

D) Çatdırma sığortası

E) Əsas nəqliyət vasitəsinə yükləmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

**53.** Zəruri olan materiallara tədarükün planlaşdırılması prosesində nəzərə alınmalı əsas amillərdən hansı səhv verilmişdir?

- A) Tələb olunan materialların nomenklaturası, sinfi, qrupu və çeşidi
- B) İstehsal yerlərində materiallara tələbatın yaranması vaxtı
- C) Təchizatçıların (məhsulgöndərənlərin) məhsulgöndərmə imkanları
- D) Materialların tədarükü ilə bağlı olan tədarük xərcləri və onların səviyyəsi
- E) Tədarükü planlaşdıran şəxslərin adı, vəzifəsi və təcrübəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

**54.** Təhlükəli yüklər gəmiyə hansı qayda üzrə yüklənir və boşaldılır?

- A) Digər yüklərdən sonra yüklənir və boşaldılır
- B) Digər yüklərdən sonra yüklənir, əvvəl boşaldılır
- C) Digər yüklərdən əvvəl yüklənir, sonra boşaldılır
- D) Digər yüklərlə qarışıq şəkildə yüklənir və boşaldılır
- E) Digər yüklərdən əvvəl yüklənir və boşaldılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2000-ci il tarixli 75N<sup>ə</sup>-li qərarı

**55.** Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləğin neçə min manat müəyyən edilib?

- A) 5 min manat
- B) 1 min manat
- C) 50 min manat
- D) 20 min manat
- E) 100 min manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi .Qərar № Q-12 Bakı şəhəri  
20 may 2013-cü il

**56.** Eyni keyfiyyətdə ola Yerli istehsal (Y) təssərüfat sabunun qiyməti 1,1 manat, idxal olunan (İ) təssərüfat sabunun qiyməti 1 manat olarsa, Güzəştli düzəliş tətbiq etdikdən sonra tender təkliflərini qiymətləndirilməsi hansı cavabda doğrudur? .

- A) (Y) - təssərüfat sabunun qiyməti - 1,1 manat, (İ) - təssərüfat sabunun qiyməti 0,8 manat olar
- B) (Y) - təssərüfat sabunun qiyməti - 1,3 manat, (İ) -təssərüfat sabunun qiyməti 1 manat olar
- C) (Y) - təssərüfat sabunun qiyməti - 0,9 manat, (İ) təssərüfat sabunun qiyməti 1 manat olar
- D) (Y) təssərüfat sabunun qiyməti - 1,1 manat, (İ) təssərüfat sabunun qiyməti 1,2 manat olar
- E) (Y) təssərüfat sabunun qiyməti - 1 manat, (İ) təssərüfat sabunun qiyməti 1 manat olar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı "Güzəştlərin tətbiqi Qaydası" M.3

**57.** Əmək haqqı fondunun ən azı 80 faizi Azərbaycan vətəndaşlarına verilən hansı Müəssisədə istehsal olunan mal - yerli mal sayılır ?

- A) işlərin yerinə yetirilməsində 0 faiz yerli mallardan istifadə olunan müəssisə
- B) işlərin yerinə yetirilməsində ən azı 80 faiz yerli mallardan istifadə olunan müəssisə
- C) işlərin yerinə yetirilməsində 100 faiz yerli mallardan istifadə olunan müəssisə
- D) işlərin yerinə yetirilməsində ən azı 50 faiz yerli mallardan istifadə olunan müəssisə
- E) işlərin yerinə yetirilməsində ən azı 20 faiz yerli mallardan istifadə olunan müəssisə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı "Güzəştlərin tətbiqi Qaydası" M.6

**58.** Təchizatçının başlıca vəzifəsi aşağıdakılardan hansı ola bilər?

- A) Təchizatçısı olduğu müəssisənin işçilərinin əmək haqlarını hesablamaq və vaxtında ödəmək
- B) Təchizatçısı olduğu müəssisənin satışının artırılması üçün tədbirlər görmək
- C) Təchizatçısı olduğu müəssisəyə vətəndaşlardan daxil olan şikayətləri araşdırmaq
- D) Təchizatçısı olduğu müəssisənin işçilərinin iş prosesində təhlükəsizlik qaydalarına riayət etmələrini araşdırmaq
- E) Təchizatçısı olduğu müəssisəni lazımi material ehtiyatları ilə fasiləsiz təmin etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

**59.** Hansı hallarda anbarda mal-material ehtiyatı azalır?

- A) İntentarizasiya aparıldıqda
- B) Satış üçün bağlanan müqavilədən əvvəl
- C) Yay-yaz mövsümündə
- D) Məxaric zamanı
- E) Satış üçün bağlanan müqavilənin qüvvəyə mindiyi zaman

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**60.** Təchizatçı mal-materialı tədarükçüdən təhvil alarkən malların qaimə-fakturada göstərilən faktiki saydan az olduğunu müəyyən etdikdə nə etməlidir?

- A) Qaimə-fakturanı imzalamalı və gələn malları təhvil almalıdır
- B) Qaimə-fakturanı imzalamalı və satıcıya gəlməyən malların növbəti dəfə çatdırılmasını bildirməlidir
- C) Qaimə-fakturanı imzalamamalı və gələn malları qəbul etməlidir
- D) Qaimə-fakturanı imzalamamalı və gələn malları qəbul etməməlidir
- E) Mal-material qəbulu zamanı qaimə-fakturanın və digər sənədlərin tərtibi önəmli deyil

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**61.** Mal-material satan təşkilatdan mal-material götürmək üçün hansı sənəd təqdim olunur?

- A) Qaimə
- B) Faktura
- C) Vəkalətnamə
- D) Tələbnamə
- E) Ödəniş qəbzi

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**62.** Müəssisələrə mal-materialın ayrılması zamanı əsasən nə nəzərə alınmalıdır?

- A) Müəssisənin yerləşdiyi ərazinin ölçüsü
- B) Müəssisənin faktiki tələbatı və anbar qalığı
- C) Təchizatçının istəyi
- D) Mal-materialın keyfiyyəti
- E) Mal-material bütün müəssisələr arasında bərabər bölünməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

**63.** Təchizat sifarişindəki hər hansı materialın miqdarı tələbnamədəki miqdardan çox olarsa nə edilməlidir?

- A) Tələbnamə ləğv olunmalıdır
- B) Tələbnaməyə artıq olan mal-material qeyd olunmalıdır
- C) Material sifarişdən çıxarılmalıdır
- D) Yeni tələbnamə yazılmalıdır
- E) Tələbnamədəki miqdar sifarişə uyğunlaşdırılmalıdır



Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**64.** Anbarda olan hər hansı bir malın ayın sonuna qalığını aşağıdakı hansı hesablama metodundan istifadə etməklə müəyyən etmək olar?

- A) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + mədaxil - məxaric
- B) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + məxaric - mədaxil
- C) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq - məxaric - mədaxil
- D) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + (məxaric/ mədaxil)
- E) Ayın sonuna qalıq = məxaric + mədaxil - ayın əvvəlinə qalıq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**65.** Avadanlıqların və mal-materialların anbarlarda saxlanma qaydaları və şəraiti necə olmalıdır?

- A) Birkalanıb, rəflərdə çeşidlər üzrə yığılmalıdır
- B) İstifadə sahəsi üzrə yığılmalıdır
- C) Ölçü vahidinə uyğun saxlanılır
- D) İdarələr üzrə yığılır
- E) Həyətdə saxlanılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**66.** Alınmış avadanlıq üçün qaimə-fakturadan əlavə hansı sənəd tələb olunmalıdır?

- A) Daşınma şirkətinin lisenziyası
- B) Avadanlığın texniki pasportu və sertifikatı
- C) Avadanlığın istismarı üzrə təlimatı
- D) Sertifikatı

E) Avadanlığın keyfiyyəti üzrə sertifikat və təlimatı

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**67.** Təchizat nə deməkdir?

A) Malların istehsalının tənzimlənməsi prosesi

B) Malların satışının tənzimlənməsi prosesi

C) Malların saxlanmasının tənzimlənməsi prosesi

D) Malların istehsalçıdan istehlakçıya doğru hərəkətinin tənzimlənməsi prosesi

E) Malların istehlakçıdan istehsalçıya doğru hərəkətinin tənzimlənməsi prosesi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSN: 978-976-06-1552-8

**68.** Müəssisənin mal-material ehtiyatları hansı bölmədə saxlanılır?

A) Mühafizə bölməsində

B) Anbarda

C) Mühasibat bölməsində

D) Təchizat bölməsində

E) Satınalma bölməsində

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**69.** Anbarda daim ehtiyatda olması vacib olan mallar hansıdır?

A) Nadir hallarda istifadə olunan mallar

B) Gündəlik istifadəsi zəruri olan mallar

C) Saxlanma müddəti uzun olan mallar

D) Saxlanma müddəti az olan mallar

E) Anbarda az yer tutan mallar

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**70.** Alınan, satılan və bölünən (paylanan) mal-materialların uçotunun vacibliyi haqqında deyilənlərdən biri yanlışdır.

A) Müəsisəyə mədaxil olunan mal-materialların kəmiyyətini bilmək üçün

B) Müəsisədən məxaric olunan mal-materialların kəmiyyətini bilmək üçün

C) Müəsisəyə mədaxil olunan mal-materialların ümumi dəyərini, mədaxil üzrə mal-material dövriyyəsinə bilmək üçün

D) Müəsisədən məxaric olunan mal-materialların ümumi dəyərini, məxaric üzrə mal-material dövriyyəsinə bilmək üçün

E) Müəsisənin aylıq, illik vəsait girişini müəyyən etmək üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**71.** Anbara daxil olan mal-material hansı qaydalara uyğun qəbul olunurlar?

A) Müvafiq sənəd tələb olunmaqla, keyfiyyəti, miqdarı yoxlanılır və qəbul olunur

B) Mal-materialın kəmiyyətinə görə qəbul olunur

C) Müvafiq sənəd tələb olunmaqla, sınaqdan keçirildikdən sonra qəbul olunur

D) Görünüşü yoxlanıldıqdan sonra qəbul olunur

E) Akta əsasən qəbul olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**72.** Mal-materialların buraxılması hansı sənədə əsasən yerinə yetirilir?

A) Tələbnamə ilə

- B) Faktura ilə
- C) Vəkalətnamə ilə
- D) Şəhadətnamə ilə
- E) Qaimə - faktura ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**73.** Hansı sənədin əsasında mal-material anbara qəbul olunmalıdır?

- A) Müqavilə əsasında
- B) Təchizat şöbəsi tərəfindən verilmiş məktub əsasında
- C) Qaima-faktura əsasında
- D) Faktura əsasında
- E) Rəhbərliyin yazılı göstərişi əsasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**74.** Malların ehtimal olunan qiymətlərinin sorğu üsulu ilə hesablanması üçün malın qiyməti haqqında malgənlərənələr; 1 cisi - 100 manat, 2 cisi- 105 manat, 3 cüsü - 115, 4 cüsü - 120 manat məlumat təqdim edib. Mallın ehtimal olunan qiyməti hansıdır?

- A) 110 manat
- B) 130 manat
- C) 120 manat
- D) 100 manat
- E) 115 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.4.4

**75.** Saxlama üçün nəzərdə tutulmuş ehtiyatın həcmi 480 tondur. Anbarın 1 metr kvadratına düşən yük isə 800 kiloqramdır. Anbarın faydalı sahəsi neçə metr kvadratdır.

A) 256

B) 600

C) 320

D) 410

E) 480

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

**76.** Verilənlərdən biri təchizat zəncirinin iştirakçıları arasında baş verə biləcək münaqişələrin nəticəsi ola bilər

A) Şəffaflığın artırılması

B) Təchizat zamanı proseslərin qısaldılması

C) Təchizat məqsədlərinə çatma bilməmək

D) Təchizatın effektiv şəkildə həyata keçirilməsi

E) Xidməti fəaliyyətin artırılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSN: 978-976-06-1552-8

**77.** Verilənlərdən biri təchizat zəncirinin rəasional idarəedilməsi və fəaliyyətlərin müəyyən olunmasında daha vacibdir.

A) Tədbiq

B) Təşkilatlar arası struktur

C) Elmi texnologiyalar

D) Planaşdırma

E) Həcm

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr. Mehmet Necdet Timur və s., Təchizat Zəncirinin İdarəedilməsi, Anadolu Universiteti, Eskişehir, Yanvar 2013, İSN: 978-976-06-1552-8

**78.** Aşağıdakı təchizat zənciri yanaşmalardan hansı daha ucuz mal və material əldə etmə düşüncəsinə aiddir?

- A) Strateji yanaşma
- B) Proses yanaşması
- C) Logistika yanaşması
- D) Funksional yanaşma
- E) Təchizat yanaşması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

**79.** Malın mənşə ölkəsinin təyini ekspertizası nə üçün aparılır?

- A) Mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək üçün
- B) Tarif və qeyri-tarif tənzimləmə tədbirlərini həyata keçirmək üçün
- C) Təqdim edilmiş malın mövqə və submövqeyini təyin etmək üçün
- D) Malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün
- E) İki obyekt arasındakı oxşarlıqları müəyyən etmək üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

**80.** Gömrük ekspertizası üçün radiasiyalı yüklərdən prob götürülərkən hansı qaydalara riayət olunmalıdır?

- A) Gömrük qaydalarına
- B) Ekspertizanın keçirilmə qaydalarına
- C) Təhlükəsizlik qaydalarına
- D) Sanitar-gigiyena qaydalarına
- E) Malın gömrük ərazisində yerləşdirilməsi qaydalarına

Testin çətinlik dərəcəsi: asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

**81.** Hansı halda radioaktiv materialların gömrük sərhəddindən keçirilməsinə icazə verilir?

- A) Müvafiq təşkilatın xahişi ilə Nazirlər Kabinetinin yazılı icazə ilə
- B) Şifahi bəyan edilməsi kifayətdir
- C) Mütləq şəkildə yazılı halda bəyan edilməlidir
- D) Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi olmalıdır
- E) Müvafiq İcra hakimiyyətinin yazılı icazə əsasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Gömrük Ekspertizasının Aparılması Qaydaları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

**82.** Aşağıdakılardan hansı gömrük ekspertizasının predmetinə aiddir?

- A) Gömrük nəzarəti obyektinin təyinatı
- B) Mallardan götürülən prob və nümunələr
- C) XİF-in mal nomenklaturasına uyğun malların təsnifatı
- D) Hazır məhsulların çıxış norması
- E) Kəmiyyət və növün müəyyənləşdirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

**83.** Keyfiyyət malların nəyini bildirir?

- A) Malların mənşə əlamətini
- B) Tələbatı ödəmə qabiliyyətini
- C) İstehsal prosesinin məqsədəuyğunluğunu
- D) Xassə və xüsusiyyətini
- E) Gömrük rejimlərini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

**84.** Hansı halda icazə sertifikatına inzibati orqan tərəfindən xitam verilir?

- A) Nümunə təbii mühitə əlaqəli ekspert tərəfindən buraxıldıqda
- B) Nümunə məhv edildikdə
- C) Mal sahibi dəyişdikdə
- D) İcazə sertifikatı itirildikdə
- E) Etibarsız hesab edilmiş icazə sertifikatı inzibati orqana təhvil verildikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

**85.** Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunmayan sənədi göstərin.

- A) Qaimə
- B) İxracatçı ilə istehsalçı arasında bağlanan müqavilə
- C) Xarici tərəflə barter müqaviləsi
- D) Malın mənşə sertifikatı
- E) Uçot kartoçkası

Testin çətinlik dərəcəsi: asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

**86.** Alıcı almaq istədiyi malın satıcı tərəfindən ixrac sənədləri (gömrük, mənçə sertifikatı və s.) hazır vəziyyətdə, satıcının ölkəsinə yüklənməyə göndərdiyi avtomobilə təhfil verilməsin istəyirsə hansı inkoterms şərti ilə kontrakt bağlamalıdır

- A) «DAT» - terminala çatdırma
- B) «CIF» - dəyər, sığorta və fraxt



- C) «EXW» - franko zavod
- D) «FOB»-franko göyertə
- E) «FCA» - franko daşıyıcı

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Incoterms» Ticarət terminlərinin təfsirinin  
Beynəlxalq Qaydaları. Azərbaycan dilində.  
Bakı: 2015. s.8

**87.** İdxal olunan malın zavoddan alınma xərci 10000 manat, daşıma zamanı sığorta xərcləri-500 manat, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri - 3000 min manat, alındığı yerdə yükləmə xərcləri - 300 manat olarsa malın sövdələşmə qiyməti üsulu ilə gömrük dəyəri neçə manat olar

- A) 10000
- B) 13000
- C) 13500
- D) 13800 manat
- E) 13300

Testin çətinlik dərəcəsi: asan

İstinad: Gömrük tarifi haqqında  
Azərbaycan Respublikasının Qanunu

**88.** SOCAR ın Struktur Vahidlərində fəaliyyət göstərən İxtisaslaşmış Təchizat Bölməsi nın vəzifəsidir

- A) Kartoteka üçün Müqavilə Sənədlərinin Qovluğunu hazırlamaq
- B) Müqavilə imzalananaədək podratçılarla danışıqların aparılmasını təşkil etmək;
- C) Satınalmalar qrupunun işini əlaqələndirmək
- D) Müsabiqəyə Dəvət Sənədlərini hazırlamaq
- E) Satınalam proqnozların yuxarı təchizat bölməsinə təqdim etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.7.

**89.** İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

**90.** İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

**91.** İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədən kənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

**92.** İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

**93.** Fəhlələri sərbəst işə buraxmazdan əvvəl onlara təlimatın hansı növü keçirilməlidir?

- A) Giriş
- B) Birdəfəlik
- C) Dövri
- D) Vaxtaşırı
- E) İlkin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

**94.** Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

**95.** Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

**96.** Fəhlələrlə iş yerində ilkin təlimat hansı hallarda aparılır?

- A) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və istehsalat şəraiti dəyişəndə
- B) Sərbəst işə buraxılmazdan əvvəl və ilkin işə qəbul olunanda
- C) Sərbəst işə buraxılmazdan əvvəl və istehsalat şəraiti dəyişəndə
- D) Sərbəst işə buraxılmazdan əvvəl və texnologiyada dəyişiklik olunduqda
- E) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və texnologiyada dəyişiklik olunduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

**97.** Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji

- D) Fiziki və kimyəvi və psixofizioloji  
E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

**98.** İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq  
B) Dörd ildə bir dəfədən az olmayaraq  
C) Üç ildə bir dəfədən az olmayaraq  
D) Beş ildə birdəfədən az olmayaraq  
E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

**99.** Qadınlar üçün əllə daşınan yüklərin yüklənilib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır  
B) 15 kq-dan artıq olmamalıdır  
C) 30 kq-dan artıq olmamalıdır  
D) 50 kq-dan artıq olmamalıdır  
E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

**100.** Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrədən artıq olduqda  
B) 40 metrədən artıq olduqda

- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

**101.** Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

**102.** İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

**103.** Tozlu işləri yerinə yetirən fəhlə hansı fərdi mühafizə vasitəsindən istifadə etməlidir?

- A) Çəkmədən

- B) Qulaqcıqdan
- C) Resperatorndan
- D) Filtrli əleyhqazdan
- E) Şlanqlı əleyhqazdan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft emalı və neft-kimya sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2012. Səh. 151

**104.** Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğan
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

**105.** Yer səthindən 2 metrden yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

**106.** Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

**107.** Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

**108.** Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şına qoyub tərپənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

**109.** Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı



B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir

C) Texnoloji rejiminin pozulması

D) Nəzarət edilə bilməyən partlayış və yanğın

E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

**110.** İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

A) Təhlükəsizlik vasitələri

B) Mühafizə vasitələri

C) Kollektiv vasitələri

D) Xilasetmə vasitələri

E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

**111.** Yanan metalları nə ilə söndürmək olar?

A) Xüsusi təyinatlı tozlarla

B) Ümumi təyinatlı tozlarla

C) Köpüklə

D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

**112.** Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğını söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

**113.** Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)  
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

**114.** Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

**115.** Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

**116.** Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

**117.** Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliy:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

**118.** Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

**119.** Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

**120.** Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

**121.** Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

**122.** Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

**123.** Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

**124.** Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

- A) Slaydoskopdan, telefondan, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

**125.** Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

**126.** Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri
- C) Təlimatın kecirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

**127.** Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

**128.** Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

**129.** Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ilandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999